

## MİRSƏLİM EMİNÖV

### “XOSROV VƏ ŞİRİN” POEMASINDA SƏNƏTKARLIQ HAQQINDA

*Nizami Gəncəvi dahi şair, mütəfəkkir, filosof və bir çox xüsusiyətləri ilə yanaşı ciddi tədqiqatçı olmuşdur. O, öz poemalarına başlamazdan əvvəl mənbələrdəki məlumatları toplayıb öyrəndiyini yazar. Bu səbəbdən də Nizami Gəncəvinin poemaları bir çox elm sahələri üçün mənbə rolunu oynayır. Bu elm sahələrindən biri də incəsənətdir. O, poemalarında incəsənətin naqqışlıq, miniatür sənəti, ebru, həkkaklıq, memarlıq, teatr və s. haqqında məlumat verir. Hər bir incəsənət əsərini bir sənətşünas təhlil edir və sənətkarlar üçün zəruri olan xüsusiyətləri qeyd edir. Eyni zamanda bəhs etdiyi dövrün sənətkarının bacarığını, onun məharətini, ustalıq səviyyəsini bir rəssam kimi sözlə təsvirini yaradır. Bu cəhətdən Nizaminin “Xosrov və Şirin” poeması VI-VII əsr Azərbaycan incəsənətinin, sənətkarlığının öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir.*

**Açar sözlər:** Azərbaycan incəsənəti, sənətkarlıq, ebru, miniatür, həkkaklıq, Xosrov və Şirin.

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvisində bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq şəkildə bədii əksini tapıb. Bütün məziyyətləri ilə yanaşı bədii əsərlərinin tarixi qaynaqları düzgün əks etdirməsinə böyük önəm verən Nizami Gəncəvi poemalarını yazmadan əvvəl qaynaqları bir alim ciddiliyi ilə araşdırmış, doğru qəbul etdiyi həqiqətləri öz əsərlərində əks etdirmişdir. O, əsərlərində bir çox elm sahəsindən, dövrün elmi-mədəni inkişaf səviyyəsindən bəhs etmişdir. Bu səbəbdən də onun poemaları tədqiqatçılar üçün qaynaq rolunu oynayır. Bu elm sahələrindən biri də incəsənətdir. Poemalarda incəsənətin miniatür, xəttatlıq, musiqi, memarlıq və digərlər növləri haqqında məlumat verilir. Bu cəhətdən “Yeddi gözəl”, “Xosrov və Şirin” poemaları diqqəti daha çox çəkir. Yüksək estetik zövqə, sonsuz bədii təfəkkür gücünə malik olan mütəfəkkir şair incəsənət nümunələrindəki gözəlliklərə bu əsərlərində geniş yer vermişdir. Nizami Gəncəvi poemalarında bir sənətşünas kimi rəssamlıq, memarlıq, naqqışlıq və s. sənətinin incəliklərini vəsf edir, həmin sənətlər üçün zəruri olan keyfiyyətləri sadalayır. Sənətkarlıq sahəsinin və sənət əsərlərinin bu cür aydın, başa düşülən sözlə təsvir olunması Nizaminin bu sənət sahələri ilə yaxından tanış olmasına göstərir. Bütün bunlar şairin musiqi, rəssamlıq, memarlıq və s. kimi incəsənət növlərinə olan estetik marağını da bürüzə verir.

Bildiyimiz kimi, Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Sasani hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdı gözəl Şirin arasındaki məhəbbət haqqındadır. Bu əsərdə ebru sənəti, miniatür, həkkaklıq, daşyonma və başqa sənət sahələri ilə bağlı məlumat verilir. Onlara nəzər salaq. Şair Xosrovun dostu Şapuru incə, zərif işlərdə sənətkar kimi təqdim edir.

Şapur adlı ona yaxın bir adam  
 Məğribdən Lahura gəzmışdı tamam.  
 Nəqşində Maninin şöhrəti vardı,  
 Rəsmində İqlidis qüdrəti vardı.  
 Zirək, şəkil çəkən, qələmi iti,  
 Xəyalən çəkərdi min bir surəti.  
 İncə, zərif işdə xeyli pərgardı,  
 Suların üstündə naxış salardı [4, s. 89].

Yunan alimi, məşhur “Başlangıclar” əsərinin müəllifi İqlidis (Evklid) riyaziyyat və həndəsə elminə dərindən bələd olmuşdur. Nizami burada Şapurun nəqqaş olduğunu göstərərək, onu Evklid ilə müqayisə etməsinin səbəbi onun həndəsi naxışları yaratmaqdə mahir olmasınadır.

Xosrov və Şirin poemasının daha əvvəlki tərcümələrində bəhs etdiyimiz bənddə belə bir misra var. “Sanki xəyalından naxış firçasız çəkilirdi” [3, s. 62]. Bildiyimiz kimi ebru sənətində rəsmlər əvvəlcədən düşünülməmiş şəkildə, bədahətən yaradılır və su kimi bilinən məhlulun üzərinə səpələnən boyanın damcılarına firça ilə deyil “biz” ilə forma verilir. Tədqiqatçılar bu bənddəki sözlərə əsasən Nizaminin burada ebru sənətindən bəhs etdiyi fikrindəirlər. Nizami bu məqamı göstərməklə ebru sənətinin mövcud olduğunu və saraylarda tanındığını da göstərmişdir.

Qələmi naxışla birləşərkən  
Suya sədəf kimi dügün naxış salırı  
Qələmin qarasından huri telləri kimi  
Kölgənin naxışını nura salırı [Yeddi].

Yeddi gözəl poemasından olan bu bənddə də hesab edirəm ki, ebru sənətindən bəhs edilir.

Daşyonma və həkkaklıq sənəti haqqında da poemada Şapur Fərhadı Şirinə tərif edərək onun sənətkarlıqdakı bilik və bacarığından danışır.

Dedi: “Fərhad adlı bir cavan vardır,  
Usta mühəndisdir, bir sənətkardır.  
Həndəsə elmində xariqə saçar  
“Məcəsti”, İqlidis sərrini açar.  
Biz Çində yaşıd olmuşuq,  
Bir yerdə oxuyub yaşa dolmuşuq.  
Ustamız bilirdi hər bir peşəni.  
Mənə qələm verdi ona tişəni.  
Külünglə başlarkən sənətkarlığı,  
Yeri quş qayırib yükler balığa.  
Qızıl bir rəng alır işindən güllər,  
Daşlara dəmirlə Çin nəqşsi çəkər [4, s. 284].

Şapur ilk olaraq Fərhadın mühəndislik, memarlıq bacarığından söz açaraq onun həndəsə elminə bələd olduğunu bildirir. Nizami Fərhadı dəmirlə, külünglə daşlara şəkil çəkməkdə usta olduğunu göstərir. Bildiyimiz kimi həkkaklıq daş, ağac, gəc və s. üzərinə qazma və ya oyma üsulu ilə naxış salma sənətidir. Azərbaycanda Həkkaklıq sənətinin tarixi eramızdan əvvələ aiddir və günümüzə qədər gəlib çatmış V-VI əsərə aid Mingəçevir məbədinin kapitelindəki tovuz quşu təsviri bəhs olunan dövrəki həkkaklıq sənətini inkişaf səviyyəsini göstərir [2, s. 26]. Nizami Gəncəvinin bəhs etdiyi dövrü bir tədqiqatçı kimi araşdırlığını və bəhs etdiklərinin doğruluğunu göstərir. Bu misralar da Fərhadın mahir həkkaklıq olmasını və hətta insan surəti də oymağı bacardığını söyləyir. Fərhadın Bisütun dağını çaprazdan öncə üzərinə şəkil çəkdiyi yanan aşağıdakı misralar da bu fikri bir daha ifadə edilir və bu misralar Azərbaycan plastik sənət tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Daşın düz yerindən yonub bir qədər,  
Çəkdi gözəl-gözəl nadir şəkillər.  
Şirinin şəklini yaratdı qəşəng,

Elə bil ki, çəkdi Mani bir Ərjəng.  
 İti külüngünən ucuyla sonra  
 Xosrovla Şəbdizi çəkdi divara [4, s. 303].

Nizami poemaya başlamazdan əvvəldə bu dastanın gerçəkliyi, Xosrovun sarayının, Bisütun dağı və üzərindəki atın şəkilinin onun dövrünə kimi qaldığını yazır.

Xosrovdan, Şirindən qalan Yadigar  
 Gizlində deyildir, durur aşikar:  
 Şəbdiz atın şəkili, Bisütun dağı,  
 Pərviz sarayının eyvanı, tağı...

Daha sonra şair Fərhadın daşyonma sənətindəki məharətini göstərmək üçün onun düzəlt-diyi hovuzu Kövsər hovuzu ilə müqayisə edir.

Bir hovuz düzəltdi axırda – göyçək,  
 Kövsər hovuzu olmaz onuntək.  
 Daşları düzmişdə elə diqqətlə  
 Araya sığmadı bir tük də belə.  
 Daşyanan daşdan bir hovuz yaratdı.  
 Sanki barmağından fəvvərə atdı [4, s. 287].

Bildiyimiz kimi Yaxın və Orta Şərqi xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Şair VI əsrin ən maraqlı sənət sahəsindən də bəhs edir.

Bir uğurlu kağız alıb, bir anda  
 Xosrovun şəklini yaratdı onda [4, s. 99].

Əvvəl çəkdiyi tək kağız üstünə  
 Xosrovun şəklini çəkmişdi yenə [4, s. 102].  
 Nəqqaşlıqda böyük yerə çatmışam,  
 Xosrovun şəklini mən yaratmışam.  
 Rəssam çəkən şəklə oxşayır, fəqət  
 Cansız olur onun çəkdiyi surət [4, s. 115].

Miniatür sənətinin ən qədim nümunəsi isə XIII əsrə aid olsa da onun tarixi çox daha qədimdir. Bu misralarda Şapurun Xosrovun şəkili bir nəçə dəfə çəkdiyini göstərməklə onun miniatürçü rəssam olduğunu və portret çəkməkdəki xüsusi bacarığını göstərir.

Nizami Gəncəvi özündən bir neçə əsr əvvəli tədqiq etmişdir və öz poemasında bəhs etmişdir. Biz burada Şapur və Fərhadı dövrün bacarıqlı sənətkarı kimi qəbul etsək, təsəvvürü-müzə dövrün incəsənətinin, sənətkarının və sənətkarlıq nümunəsinin, onların şöhrətinin aydın mənzərəsini yaratmış olarıq. Bildiyimiz kimi keçmiş dövrün tədqiqində yazılı mənbələrin və günümüze gəlib çatmış incəsənət nümunələrinin müstəsna rolu vardır. Daha qədim zamanları tədqiq etdikcə isə yazılı mənbələr daha da azalır. Bu baxımdan Nizaminin yaşadığı dövrün və ondan əvvəlki dövrün incəsənətinin öyrənilməsində Xəmsənin yazılı mənbə kimi əhəmiyyətli rolü vardır.

## ƏDƏBİYYAT

1. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007, 272 s.

2. Xosrov və Şirin. Bakı: Elm, 1981.
3. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: Lider, 2004, 392 s.
4. Yeddi Gözəl. Bakı: Elm, 1983 s.

**AMEA Naxçıvan Bölməsi**  
E-mail: [m.selimeminov@mail.ru](mailto:m.selimeminov@mail.ru)

**Mirselim Eminov**

### **CRAFTSMANSHIP IN “KHOSROV AND SHIRIN” POEM**

Nizami Ganjavi was a brilliant poet, thinker, philosopher, and researcher, along with other characteristics. He wrote in his poems that he collected and studied information from sources. For this reason, Nizami Ganjavi's poems play the role of a source for science. One of these fields of science is art. His poems give information on paintings, miniature art, marbling, engraving, architecture, theater, and others. Each work of art is analyzed by an art critic and notes the features necessary for artisans. At the same time, he described the craftsman's skills, his ability, the level of mastery as an artist. In this regard, Nizami's poem “Khosrov and Shirin” is significant for studying art and craftsmanship in Azerbaijan in the 6th-7th centuries.

**Keywords:** Azerbaijani art, craftsmanship, marbling, miniature, engraving, Khosrov and Shirin.

**Мирсалим Эминов**

### **ОБ ИСКУССТВЕ В ПОЭМЕ «ХОСРОВ И ШИРИН»**

Низами Гянджеви был великим поэтом, мыслителем, философом и, наряду со многими другими качествами, серьезным исследователем. Он пишет, что перед тем, как создавать свои поэмы, он собирал и изучал информацию из источников. По этой причине стихи Низами Гянджеви играют роль источника для науки. Одна из таких областей – искусство. В своих поэмах он предоставляет информацию о таких видах искусства, как живопись, миниатюры, скульптура, гравюра, архитектура, театр и других. Каждое произведение искусства поэт анализирует как искусствовед и отмечает особенности, необходимые художнику. В то же время он на словах описывает мастерство художников своего времени. В связи с этим поэма Низами «Хосров и Ширин» имеет особое значение для изучения искусства и ремесел в Азербайджане VI-VII веков.

**Ключевые слова:** азербайджанское искусство, ремесло, эбру, миниатюра, гравирование, Хосров и Ширин.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlkin variant 28.07.2021  
Son variant 10.08.2021**